



Qarib Mehdi

salsağa çalışdı, bir şeyalınlardı. Guya xatırlaya bilmədi. – Eyb etməz, adını yadına salanda deyərəm. Hə, cənab Fərəməzmülli imyənən o məşhura bənzətdim. Sözümü bitirirəm. Oxşarın adını demek qoy sonraya qalsın. Onsuz da rəhbərimiz, müvəqqəti olaraq adını unutduğum həmin prezidentə oxşayır. Ele bil biralmadı, yarı bölünübələr. Vaxt almaq istəmirəm, sağ olun. Təzə rəhbərimizə gələcək fəaliyyət

(hekayə)

(əvvəli ötən sayımızda)

Növbə Qərbi Avropa şöbəsinin müdirinə çatdı. Avropa tarixi zəngindir. Orada istanlıları qədərboylu-buxunlu qəhrəmanlardan söz açmaq olar. Sezardan tutmuş Yox, tifrin-dən daşındı. Yaxınkeçmişdən – Fransanın prezidenti, Hitlerin qarşısında çökən Fransanı ayağa qaldıran general DeQola üstünlük verdi. Onun hündür qaməti yazıldarda da, çəkiliş lətlərində də öz əksini tapmışdı.

– Məndən əvvəl çıxış edən natiqin bənzətməsi məraqlıdır. Yaxşı qəhrəmanın oxşarı çox olur. Mən də tədqiqat apardığım Qərb aləmin-dən hər kəsi razı sala biləcək oxşarlar tapa bilərəm. İlk dəfəhərmətli direktoromuzla görüşəndə şəxsiyyətinə və şücaetinə görə Fransa prezidenti olmuş DeQolu xatırladım. O həm də alman faşizminə qarşı milli-müqavimət hərəkatının təşkilatçısı olmuşdur. Bu bənzərlilik ürəyimi coşdurdu. Zənn edirəm ki, bundan sonra rəhbərimiz FərəməzFərmanoviç həm də De Qol deye müraciət etsəm, müsbət aura doğurduğu üçün hamının ürəyindənolar.

Olamasayı, çıxışı alqışlarla təqdir etməzdilər. Bu çıxış da direktoru duyğulandırdı. Ayağadurub ətrafa boylandı və yenidən kreslosunda oturdu. Yavaş-yavaş cüssəsinin kiçik olduğunu unutmamağa başladı. Bir qiymətli fikri təkrarən başqası da deyirsə, yerdə qalanlar alqışları ilə onutesdiqləyirsə, deməli, natiqin fikri ilə barışmaq lazımdır.

Söz Yaxın Şərqi şöbəsinin müdirindəydi. Onun söyləyəcəkləri ilə iş yoldaşları daha çoxmaraqlıydılar. Çünkü o, başqalarından fəqli olaraq özü ilə bacarmayan adamıydı. Danışanda, elmimüləhizələr yürüdəndə və ya təbliğata baş vuranda vicdanını unutmurdu. Tam da olmasa, həqiqətin, ədalətin yanında olurdu. Bu da ona həmişə başağrısı gətirdi. Vəziyyət tündləşəndə zaraftı köməyəcəkir, bir az özünü əhliyət Bəhlul Danəndə kimi aparırı. İndi necə olacaqdı? Yenə düzünəqulu yol-seçəcəkdir, özünə də ziyan verəcəkdir, kollektivə də. Həmişə Hindistanın söhbət açırdı. Bu dəfədə elə oldu:

– İlk gündən hörmətli direktoromuz mənə Hindistanın məşhur bir prezidenti olub ey, adı da, – çıxışçı bir az aşağıyxarı vurnuxdu. Guya məşhur prezidentin adını yadına

dünyalarca məşhur o prezidentin adınıdəyərsiniz. Onun kimliyi mənim üçün də məraqlıdır.

Yığıncaq başa çatdı. Çıxışlar, bənzətmələr təzə direktoru razi salmışdı. Rəhbər son sözü ilə intizarda olanları sevindirdi: «Həmi əvvəlki vəzifəsini davametdirəcəkdir». Təşəkkürlər qarışq xora bənzədi. Düz gələnlər əyilə-əyilə kabinetin tərk etdilər. Kimidizini qatlamaşdı, kimi belini. Xoş mənzərə idi. Direktor gördü ki, doğrudan da, onların arasındaondan uca boylusunu yoxdur.

Madam ki, adamlar bu barədə danılmaz faktlarla fikir söyləyirsə, deməli, belədir. Ən çətin iş adamin olmayan şeyə özünü i-

nandırmamasıdır. O, bu çətinliyin də öhdəsindənqəldi... du ki, çay qaşığı ilə bu şirin nemətin dadına baxsınlar. Bir əldə cəm olmağın yolu boidi. Yeyirənə, yedirtməyə də qapı açmalısan. Yeyənlər könüllü suretdə qulaqlarını rəhbərin əlinətəslim edirlər. Belə olanda rəhbər üçün kimse qulağını burmaq və ya dərtib kökündən çıxarmaqəsan olur.

Amma direktor hər dəfə Hindistançı «Bəhlul Danəndə» ilə görüşəndə gülümşünbsuruşurdu: «Hələ də o məşhur Hindistan prezidentinin adını yadınıza sala bilməmisiniz?». «BəhlulDanəndə» isə rəhbəri-

manoviç sehirli kreslosundan ayırib, aşağı vəzifəyə endirdilər. Dünənin əmr verən rəhbəri cavabını tapmadığı təccübülü sual içində itib-batmışdı: «Görəsən, haradasəhvə yol verdim ki, məni sevimli kresləndən ayrı saldılar?».

Fəsillər dəyişəndə təbiət də dəyişir. Ətrafində olan adamların belə kəskin dəyişməsi Fərəməz Fərmanoviç təccübələndirirdi. O, çətin suanın cavabını tapa bilmirdi. Bir zamanlar pirəvəzinə başına and içirdilər. Ağzını açan onun böyükliyündən, özünün kiçikliyindən dəm vururdu. İndi onu saya salan yox idi. «Sədaqətli» Laliçəsi da elə bil onu tanımadı. Bir dəfə yanından keçərkən onu saxladı:

– Lalə xanım, məni tanımadın?

Lalə xanım saymazvana:

– Necə tanımadım?! Sən Fərəməz deyilmisən?

Eks rəhbər ötən həzlərin şirinliyini yada salmağa çalışdı:

– Yox! Mən «Xoruzməz» dediyin oğlanam.

Lalə xanım barmağını yeni kreslo sahibinə doğru uzatdı:

– Çaşma. «Xoruzməz» bax o baş otaqda baş kreslo da oturan kişidir.

Daha bir qarşılaşma Yaxın Şərqi şöbəsinin müdürü «Bəhlul Danəndə» ilə baş verdi. Eks-rehbərmaraq üçün soruşdu:

– Siz mənə oxşayan o məşhur Hindistan prezidentinin adını xatırlaya bildinizmi?

– Xatırladım. Adı Lel Bahadır Şastridir.

– Nəyə görə siz məni görəndə Şəstri yadınıza düşdü?

– Boy oxşarlığınıza görə.

– O da mənim kimi uocaboy adam idı?

– Öksinə, o sizin kimi qıسابoy, dünya ölkələrinin ən gödək prezidenti idı. Amma həm fiziki, həm də mənəvi cəhətdən sağlam idı. Təyyarə ilə uçarken qəza baş verdi. Çoxları ölsə də, o, salamat-qaldı.

– Hə, axır ki, dediniz. İndi «huşsuzluğunuğun» sırrı mənə aydın oldu.

Ətrafindən keçən, dünənə qədər dizindən çökən, belindən əyilən adamlara baxdı. Hamısının qaməti düzəlmüşdi.

Ən alçaq adam



Yığıncaq başa çatdı. Çıxışlar, bənzətmələr təzə direktoru razi salmışdı. Həmi onun kölgəsinəsiğinmişdi. Rəhbər son sözü ilə intizarda olanları sevindirdi: «Həmi əvvəlki vəzifəsini davametdirəcəkdir». Təşəkkürlər qarışq xora bənzədi. Düz gələnlər əyilə-əyilə kabinetin tərk etdilər. Kimidizini qatlamaşdı, kimi belini. Xoş mənzərə idi. Direktor gördü ki, doğrudan da, onların arasındaondan uca boylusunu yoxdur.

Madam ki, adamlar bu barədə danılmaz faktlarla fikir söyləyirsə, deməli, belədir. Ən çətin iş adamin olmayan şeyə özünü i-

Boylusu yoxdur. Madam ki, adamlar bu barədə danılmaz faktlarla fikir söyləyirsə, deməli, belədir.

Hindistan mövzulu alim deyəsən, özünü gülünc vəziyyətdə qoydu. Onu tanışanlar bilirdilərki, şöbə müdürü yayanır, sözünün oxunu atıb yayını gizlədir. Fərmanoviç bunu duymadı. Belə yozduki, zəhmi onu baslığından özünü itirib. Rəhbər çəşana kömək əli uzadıb qımışdı da:

– Özünüzü çox eziyyətə salmayın, yadınıza düşəndə boylusu yoxdur. Madam ki, adamlar bu barədə danılmaz faktlarla fikir söyləyirsə, deməli, belədir.

Fərəməz Fərmanoviç uzun boylu Qulliver kimi kiçik boyullara rəhbərlik etməkdə davamedirdi. Elmi-Tədqiqat İnstitutu bir bal çələyi idi, çömçəsi direktorun elindəydi. O birilərə də siçanyolu qoymuş ni əmin edirdi: «Yadına düşəndə mütləq deyəcəyəm».

Elmi müəssisə əyən və əyilənlər məkanına çevrilmişdi. Tədqiqat işləri başlı-başınaburaxılmışdı. Bündə vəsaiti tələn edildirdi. Bu vəziyyət nə qədər davam edəcəkdi? Qəfələnən tufanqopdu. Yan bacadan yeller əsməyə başladı. Yuxarıdan idarəyə köklü yoxlama gəldi. Korrupsiya eləmətləri üzə çıxdı. Fərəməz Fə-

Onlar əvvəlki kimi hündürboylu idilər. Bəs özünün qaməti necəydi? Bir dəhaŞastrini yadına saldı. O adam o boyda hündürlükdən yıxıldı, ölmədi. Bəs Fərəməz Fərmanoviç necə? Təccübələnməyə səbəb yox. Əməlilə şərtlənən bu gödək adam isə öz hündürlüyündən yıxılan kimi «öldü». Keçmiş rəhbər ağrı dolu təəssüt hissili köksünü ölürdü: «Sən demə, dünənən ən alçaqadamı mənmişəm...».